

ارمنستان قومونوست (ب) فرقه سنك مركزى

قوميتهسى ناشر افكاريدر

«ՀԱՆՐԱՊԵՏՈՒԹՅԱՆ» Որպան Հ. Կ. Կեհեկցի

آبونه قيمتى هر برده:

بر يلكلى — 2 منات آتلى آبلنى — 1 منات

بر آبلنى — 20 قبك، تك نسخهسى هر برده 5 قبك



زحمتكشله و شورا قۇرلوشنه عابد يازيلاره

صحيفه لر مز آچقدر.

درج اولنيمان مقاله لر قايتاريلمايور.

اداره نك آدرهسى: اربوان آبوويان كوچهسى

ا. ق. (ب) ف. مركزى قوميه تورك شعبهسى

تلفون نومروسى 254

توزيمات شعبه سنك آدرهسى: اربوان، آبوويان

كوچهسى نومرو 14

تلفون نومروسى 272

نومرو 22 (72) 1927 ايون 14 خاص دوام يىلى 2-نجى دوام يىلى

سيه وورمشر بورادا آيدن صورته كورنيور.

همين ايونك 7 سنده زيدانويچ- مينسك ستانسيالارى آراسنده دميربول حادهسى ترتيب ايندى. او زمان سياسي اداره نك بهلوروسيا عسكرى رايونك مختار نماينده و كيلي يولداش اوبانسكى اولديرلدى كه دره زين ايله يكي دولتمش له جاشوسنى آباريوردى اوبانسكى ايله برابر شوهر اولديرلش و ايكي امكجي آغر صورته يارا لانمشر. همين ايونك 7 سنده آقشام ساعت 9 و دقيقه 22 ده له نيغراد فرقه ديسقوسيون قلوبنده ايكي بومبا بارالاندى لوانلاردان بر نيچهسى آغير اشبالار اولارنك خارجى اولكله تهروريستر اولدينى آچق صورته تماميله اثبات ايتمكدهدر.

عين زمان اتفاقك بعض برلرنده زاوودلاره، عسكرى ده بولره، والخ ياتقن سالماق واقعه لري ظهوره. كتور لمتشر. ماي آينك آخرنده له نيغراد دا پاتاليجي ماده لرك بر ده بوسى يانديرلدى. تقصير كارى ده بو مدبري ايدى كه استونيايدر و فدا كار بر صورته انكلتره حكومتك استونا آگسترنك تعليماتيله رفتار ايتمشر. اوندان اولده له نيغراد نژدنده بولنان دوبروويستكي زاوودى ياندير لدى. ياتقن سالان قيتلانديالي چيقدى هانسيسكه انكلتره حكومتك قيتلانديا آكسترنك تعليماتلرى ايله عمل ايتمشر. قابريقا تجهيزاتى محو ايدن علاحه واقعه لر دخي ظاهره چيقار لمش كه نتجقات اورادا سونيت او لدينى اثبات ايدبور.

آيدن و آشكاردر كه بيوك برتيا نيا حكومتي شورالار حكومتي عليهنده تعجيلي صورته محاربه حاضرلنى كورمكدهدر و حكومتك فعله و كندچيارك آسوده لى زحمتلرني هر درلو پوزماقا چالشيور. معين در او اثبات كه بوتون آوا تيوروست تجربه لر ايجون شورالار اتفاده جزه بر زمينه بوقدر. اولكه اقتصاداً ترقى ايدبور كتلرلك حالى ياخشيشيور. فعله ايله كندچيارك برلكي كيت كيد زياده سيه محكمشيور، و پروله تاريا حكمرانلنك دولتي عظمتي انكشاف ايدبور. پروله تاريا بيوك اتفاقك عظمتلى اورغانلار ك انكشاف ايتسى قباقدن خارجي استياد مشر يلرنيك تقصير كار آواتيورالارنى آچققدان آچقا بر تضاد تشكيل ايدبور.

حكومت ثابت بر فكرله آسوده لى داليسى 2 نجي صحيفه ده

سياسى اداره اورغانلارى يول. يول. چوبار ايله پروويستكي اوزرينه ايد يله جك سوقصدى قباقدن آگلابوب اوگنى آديلر، همين او زمانلرده له نيغراد سياسي اداره صدرى يولداش مه سندن عليهنده سوقصد واقع اولدى. سوقصدجى پتلورا آلى قوماندانى تروپك اوغلى ايدى هانسيسكه پتلورا زمامته خارقوف قوماندانى اولوب ايدى وارشواوا باشيور.

عين زمانلرده ده نيكي ارددونك سابق كوكليسى ييريوقوف دولدى كه كتچلر اتفاقى واسطه سيه فرقه به كير مك و او قرانيا س. ش. جمهوري ك نماينده لرى عليهنده سوقصد حاضرلامق تجربه سنده بولنوردى. 1927 نجي ايلك مارت آينك 12 سنده آغ تيا تروده يولداش بوخارين فيورال اتقلا نك ايل دونومي باره سنده مروضه ايتديكى وقت اونك عليهنده سوقصد حاضرلايوردى، لاكلن خوشبخت بر حال سايه سندن قصد ايدن بوخارينى اولديرمى.

ري اوندان سوگرا، عين آدم كه سا بق بر بورژوا عسكرى حصه نك رئيسى و بوى سقاوت قوربويچ ايدى يول. يول. ريقوف و ستالين عليهنده سوقصد حاضرليوردى. قوربويچ وقتنده دولدى. ماي آينك 10 نده له نيغراد ملكه دارلار يتمخانه دارانفونك طلبه لرى كه سابق قولچاق ضابطلرينك بر دسته سى ايدى دولديلر. همين دسته اشتراك ايدنلرلك افاده سنده كوره موسقوا داكى بيوك برتانيا ميسياسنك قونسو سخانه حصه سيه دوغريدن باغلى ايدى. همين دسته ميسياسنك كوستريشى ايله قره ملده و بيوك تياتروده موسقوا فعله و كندچيلرلك باخود اتفاق نماينده لرنيك بيوك اجلا سنده پاتالاش حصوله كتورمك حاضرلايوردى.

ايون آينك 3 كى كيجه سى متفق سياسي اداره نژدنده و چهر زبسنكي ميدانى اوزرنده بولنان بر نه و ك پاتالا تماسى قباقى آندى. بورادا 4 كيلو غرام آغر لفته بر ميله نيت بومباسى تاپلدى. ميله نيت فرانسده حاضرلانش و قابى انكليز مالى ايدى. بويله لكه هيچ شبه يوق كه بومبانك قسملرى خارجدن كتورلشدر. سوقصد ايدنلرلك بر اقدى ايشيالارده بونى ديور.

ايون آينك 7 سنده بر لهستان تمبه سى وارشواوا شورالار اتفاقك مختار ممثلنى اولديردى، اونا كوره انكلتره غزته لرى چارديلوماتى ساپلين ايله اولان آچاق ملاقاتك نشرياتى آذيرمشدرلر هانسيسك كه انكلتره مسترلرى ايله رابطه سى واردر و قتل ايشنى حقلنى چيقاربور. انكلتره لى، كه ضرب به لى لهستان تمبه سى واسطه

دينى مشتنا زحمتلر مخالفتنده همين تهديد كيت كيد كوزه چاريور. يولداش وويقوفك سوقصدى نتيجه سيه كه انكلتره حكومتي طرفندن خارجده شورالار اتفاقك موسسه لرى اوزرينه دوغريدن ودولايدين اولان باسقيندن و انكلتره طرفندن شورا لار اتفاقى ايله مناسباتك كلسمندن سوگرا واقع اولدى، حكومت بر طاقم ثبوتلر نشر ايتمكى واجب و لازم كوربور هانسيلرى بيوك برتانيا حكومتك و اتفاقك تهرتورياسى او زرنده بولوب اونا تابع موسسه لرك آباردينى زحمتلرني كفايت درجه ده معين ايدبور.



لهستانه قتل اولنان شورالار اتفاقك مختار ممثلنى يولداش وويقوف

لهستانه قتل اولنان شورالار اتفاقك مختار ممثلنى يولداش وويقوف 1925 نجي ايلك ياي موسمنده فيلانديا حدودندن شورالار اتفاهه كيزلى صورته كچن بر نفر «تجاره» -رحدى ساقيان عسكرى دسته سى طرفندن يارالانوب دردست اولنور. اوندا شته ين برلك اديله بسا بورت وار ايدى. استنطاق زمامته او بيان ايتدى كه حقيقتده اوزى شته ين برلك اولما يوب انكليز تحريجيسى بادشاه آويا سيا قوماندانى سيدنه ي كبورق ره ييلن در له قارته سوقصد ترتيب ايدنلرلك باشجى لرندين برى كه تريونالك 1918 ده كابر 3 تاريخلى قرارى ايله قانوندن خارج اعلان ايدلمشدر. اوندان سو كرا ره ييلن بيان ايتمش كه اوزى خصوصى بر مقصدله، عصيان و تهرور آقلى ترتيب ايتمكدن اوترى شورا لار اتفاهه كلمشدر. علاوه اولاراق ره ييلن ديمش كه: آمريقادن كلنده برتانيا بادشاهنك لك مستولدار منستر لرندين برسنگ، خزينه رئيسى چهر چيلك ياتنده اولمش هانسيسكه تهرورلر و ديكر سوقصدلر بايقادن اوترى شخصاً اونا تعليماتلر ويزميشدر، اونك يازى ايله اولان افاده لرى حكومت انده بولنور. بالاخره واقع اولان دردستيات، ويريلن افاده لر و دوتيلن اشيا و ماده لر تماميله (...تغير ايديلمش) اثبات ايتديلر. 1926 نجي ايلك آخرنده، اتفاقك

### انكلتره - جاسوسلارينه قارشو كندليلر ك قوه معويه سى قريلماز دنيا ايشجى صنفى بزيملهدر

يتك اوستى اورتمك ايجونده بزيمله سياسي و اقتصادى مناسباتى كسمه كه قرار ويردى. سوز بوقدر كه بو علاقه نك كسمه سيه ده انكلتره قالين قافاليرنيك اوچنچى بر بولو واره اودا محاربه دن عبارت در. محاربه تهلكه سى كون كوندن آذير. چار حكومتك اوزيله برابر بايره آيتلان زييللر و انكلتره نك باره سيه دولتمش جاسوس لار جوربه جور جانيئر بايرلاره. نيجه كه بو كونكى نومرومزه لهستانده اولان شورالار حكومتك مختار ممثلنى يولداش وويقوفك بر مونار خيست طرفندن اولديرلته سى انكلتره طرفندن عليهنده چويريلن فيريلداق و غربى آوروپاده دوزه تمك ايتسه ديكي بلوق ايتنه كى دنيا محاربه سنى ياراتماق بو صورته دنيا قيرغنه سبب ويرمكه چاليشان بنده انكلتره حكومتي در. بوندان اوللرى بزم لك ضعيف زمانلارمزه بزه هجوم يايق ايتنه انكلتره؛ شورا حكومتك اقتصادى وضعيتك محكم لشديكى و اوتجى ييلنه حاضرلانديغمز پروله تاريا ديكتاتوراسنك امتحان دن چيقمش ايشجى و كندليلرنيك دمير قوه سنده دايما نايه جكدر. چونكه بوتون دنيا پروله تاريا سى وازيلمش خاقلر بزيمله برا بردر. بونا بوتون دنيا ده انكلتره نك آچاق سياسته قارشو بايلان پروستو ميتغلىرى و بورايه توپلان اونيگلرجه ايشجى و كندليلرلك نفرت صدرلى شاهدهدر.

بز محاربه ايتمه ميريزه، لاكلن بزم ديكتاتورامزه قارشو اوزادبلان للرى قيراجق قوه مز ايشجى و كندجى حكومتي مدافعه ايدن قرمى اردو مزدر. قرمى اردو صيره لرني محكم لشديرمكه هوا دونانسانه يارديم ايتك ايجون هر بر ناموسلى وطن داش قيكى اسير كه ميه ليدر.

### حيله كار انكليز حكومتي شورالار حكومتي محاربه يه چكمك ايسمير حكومتك رسمى تبليغاتى

استياد قوه لرنيك او تقصير كار تجر به سنى كه آسايش ايشنى بوزمق آر زوسندهدرلر. يولداش وويقوفك قتل بوتون واقعه لر زنجيرنيك حلقه لرندن برى در، واقعه لر كه اوزنماملكى ايله صلح ايشنه بيوك تهديددرلر. شورالار اتفاقك صلحى ساقلاماق ايجون آبار

انكلتره - شورا مناسباتك كسمه سيه علاقه دار اولان بورژوازيانك بوله صايتلمش نو كرلرى چار حكومتك دوستلرى اولان مونارخيسنلرلك و پروله تاريا ديكتاتوراسنك كيتديكجه محكمشلهن اقتصادى و سياستى كور اولاسى كوزلريله كورمك ايتمه بن آچاقلاره، شورالار حكومتده برچوق جانيئكارلق بايقلا اوز آرزولرينه «چاتماق» ايتسه برلر. بويوزدن انكلتره قالين قافاليرى طرفندن صاين آلمش چين عكس انقلاب ارددونك قوماندانى چان-زو لين بالاخره اوز انقلابى مقصدندن چيكلهرك انكلتره لوردلارنيك قوبروق بولايانى آچاق چان-قاي-شى برنجى دفعه چينده انكلتره حكومتك سيا ستى بورتومك و بونا بايقدان كومك ايدرك اوز منفور و آچاق مقصدنه چاتماق شوراحكومتيله چين انقلاب حكومتك باغلا دىنى مقاله نى بوزماق و چين مى انقلابى بوغماق خولياسيله بزم قونسولخانه موزه قولدور جه سنده هجوم يايدي. لاكلن نه انكلتره نك قالين قافاليرى نه ده اونك كوپك لرى اوز مقصدنه چاتايلمه دي. چين پروله تاريا سنك شورالار حكومتهمزه و ايشجى صنفه اولان محبتي آرتدينى كى انكلتره و اونك نو كرلرينه قارشى چينده هر طرفدن نفرت صدا لرى ايشيدلدى و ايشيدلمكدهدر.

صوك زمانلرده چين ده كندجى حر كاتى بوگا شاهدهدر. قالين قافالى انكلتره بورژوازياسى بومقصدنه چاه ييلمه ديكندن بزي محاربه يه مجبور ايتك ايجون اوز كه بر حيله بولدى. بو مقصدنى ايفا ايتك ايجون تاريخده شمدى به قدر كورولممش قولدورجه سنده بزم انكلتره ده اولان تجارت نماينده لكته «آرقوس» هجوم يايدي. بو هجومك نتيجه سندن بر شنى چيقدىنى كورد كده ايكي جنا

موسقوا 9 ايون. لهستان جمهور يتنه اولان شورالار اتفاقك مختار ممثلنى يولداش وويقوف قتل اولتمش در. بوتون دنيا به عكس صدا ويرن بو ايشدلماش واقعه حال حاضر كى بحرالى بين الحلق وضعيتى شرايطلارى دوره سنده دعا زاده قيد ايدبور

زحمتك و قورلوشك وضعيتى مدافعه ايدويور. شورالار حكومتى اوز آسو دهلى قورلوش زحمتلرینه داها زياده سعى ايله دوام ايتمككله بوتون دنيا زحمتكش انسانيتنه قارشو، برنجى نوبه ده اوز فعله و كندچيلرى قباقدنه بيوك برتانيا قايننه نيك سياستى و اونك آوانتوراسنك بوتون تقصير كارلغنى آجوب كوسترمه سنى اوزينه وظيفه ساييور. حكومت، اتفاقك بوتون زحمتكش خلقنى دشمنلر ك قودورغان اقداماته زحمت فعاليتى و صيره لرك مستنا صيقلىنى و برلكى ايله جواب ويرمكه چاغريور. حكومت اولكهنك بوتون زحمتكش لرى سوسيا ليزمك قور لوشى ايشنه داها اقدامه صارماقا و اولكهنك مدافعه سنى محكمه لشديرمكه چاغريور.

بيوك برتانيا حكومتى و اونك واسالارى انشات قورلوشومزك مو فقيتندن اوسانمشلر، هر بر يگى قابر يقا، هر يگى الكتريك ستانسيسى، هر كند تصرفات موقفيتى انكلتره قا پتالستلى آراسنده حدسز عداوت دو غريور اونلار ك آرزوسى اولكهنمى امپريالست دولتلر ك بر قوبروغى ياقماق قمله لرى استثمار ايچون بر آلت و كندچيلرمى امپريالزمه توپراقدان محروم قول ايتمك در كه اونلارى

ايستد كلى زمان كوله ليمك ممكن نيجه كه چينده، هندستانده و مصر كندچيلرى كوله ليورلر. حكومت چاغريش ايدويور كه فعله صنفى زاوودلرى، آبنارلارى و هامو او شيللى محافظه ايتسون هانسيلرى اوزى ياراشمى و زحمتكش اوز لرى تيكمشدرلر. اولكهنمزه ملكه دارلار اوزرنده غاليتى آباران زحمت كشلردر.

حكومت، اولكهنى خازجى جا سولردن، يانغين سالاردن، قاتلردن و اونلار ك مطلقيت طرفدارى اولان آغ قورادىلار متفقلردن مدافعه ايتمك ايچون قطفى واسطه لره اله آماق وظيفه سنى متفق سياسى اداره اوزينه قوييور. حكومت، قزمى بايراغى يولداش وويوقفك جنازه سى و ديكر صادق محارب لراو كنده اينديريور، هانسيلرى كه اجر تلى قاتلر، يانغين سالانلر، و يگى محاربه پروواقتورلرى ايله دوشمشدرلر. حكومت اعلان ايدويور كه زحمت كيش كيش كنه لره و اونلار ك فدا كار قورمانلغنه استادا اولكهنى دشمنلردن تميزلر و سوسيا ليزم قورلوشى بوتون تعرضدن مدافعه ايدويور. 8 ايون 1927 موسقوا، قرهمله

**شورالار اتقاقى و خارجى اولكهلر**

ايشى ايچون تهلكه لى اوليور. متفق شورالار حكومتى اوز وقتنده روس آغ غواردياليرك عملياتى اوزرنه لپستان حكومتك نظر دقتى جا ايدهر ك او بارده له حكومتك دقتى بولماسنى قباقدن تاشيرمشدر. شورالار حكومتى بو بارده اوز قطفى حدت و شكائيتى بيان ايتمككله برابر واقع اولان حادنه دن دولابى لپستان حكومتى مسئول بولاراق لپستاندا واقع اولان سوقصد حقتنه داها دوغرو معلومات آلدقن سوگرا يگيدن همين مسئله به دومك اختيارينى اوزينه ساخليور.

**لپستان حكومتك تاسف بيان ايتمى**

بولداش وويوقفك اولديريلمه سى دولابى لپستان خارجى ايشلر مسترى زالسكى شورالار اتقاقك لپستانده كى سفارت نماينده لكه تاسف بيان ايتمشدر.

ايكى هفته ماتم كونى بولداش وويوقفك اولديريلمه سى دولابى لپستان شورالار اتقاقك خلق خا رچى ايشلر قوميسارياتى ايكى هفته ماتم كونى اعلان ايتمشور.

**بولداش وويوقفك ترجمه حالى**

بولداش وويوقفك وجوديله شورا لر اتقاقى اوز الك ياخشى اولادلردن بريسنى ايتردى. وويوقف اوز حياتى قمله صنفك ايشنه فدا ايتدى.

بوتر لازارويچ وويوقف 1888 نجى ايلده قريمك گرج شهرنده دو غمشدر. سياسى ايميتلك دولابى ليه قياقچه گرج وبالاخره بالتا قيمناز يال ندن كئار ايدلد كدن سوگرا 1905

نجى ايلنده اورتا صنف مكئبى قور نارماقا موقق اوليور. مكئب سقاه بقاسى اوزرنده داها 1903 نجى ايلده فرقه نك ايكى به بولنمه سندن قباق وويوقف ر. س. د. قمله ف. كيزلى تشكيلاتده چا لشماقا باشلادى. له نينغراد دارالفنون طلبه سى اولدينى صفتيله اودارالفنونى بر اقوب كيزلى زحمتلره قوشيلماق ايدى.

1907 نجى ايلده وويوقف عسكىر محكمه سنه ويرييور. اتهامده اونا اولوم جزاسى تهديد ايتديكندن رو سيدن قاچماقا مجبور اوليور. وويوقف اوز رابطه سنى فرقه ايله كسمه يوب جنورا و پارس دارالفنونلر ك عالي فيزيق-ماتماتيقا علمنى تحصيل ايدوب قورتاير. جهانى محاربه سنك برنجى

گوتندن اعتباراً وويوقف محاربه عليه نده اولاراق ميدانه كلوب قاچقنلر ك و ديكرلر ك تعقياتنه معروض قالدنى حالده بين المالجبلرله برلشيور. بولداش وويوقف 1917 نجى ايلده قوممو نيست فرقه سنه كيربر. اوقتيا بر انقلابدن سوگرا بر طاقم مسئوليتلى وظيفه لره و خلق خازجى تجارت قومسارى معاونى وظيفه سنده بولنور. 1921 نجى ايلده بولداش وويوقف خلق خازجى ايشلر قوميسارياتنده چالشيور. 1924 نجى ايلك اوقتيا ر آينك IO دن لپستانده شورالار اتقاقينك مختارمئلى تعيين اولنور. بولداش وويوقف مشهور ماتماتيقوس اولوب جنوراده بولندينى وقت محلى دارالفنونك بروفسورلارى اونا همين جبهه ده جهانى شهرت وعد ايدويورلر ايدى.

**شورالار لاتويا تجارت مقاوله نامه سنك امضالانماسى**

بوتون ماى آينك ايچريسنده شو رالار و لاتويا هيئتى آراسنده دوام ايدن دائيشقلا ر نتيجه سنده، ايونك ايكي سنده شورالار-لاتويا مقاوله نامه سى امضالاندى.

امضالانمش شورالار-لاتويا مقاوله نامه سى هرايكي طرف ايچون چوق اوريشلى اساملار اوزرنده قورولمشدر. بو مقاوله نامه هر ايكى اولكه ايچون خصوصى امتياز لار ويريير كه بوامتياز لر باشقه اولكهنه ويريير. تجارت مقاوله نامه سنه كمروك خانه سازشى دخى علاوه ايدلمشدر. بو

**قوربان بايرامى مناسبتيله**

حال حاضرده قمله و كندچيلرمزك آراسنده ياشيان بايراملاردان برسيدد قوربان بايرامى در. بو بايرام ديكر بايراملار كى اسلام دينده اولان بايراملار ك عينيدر. ينى اونك فايده لرينى اجرا ايتمدهن اوترى بوتون اسلام ديننه منسوب اولان زحمتكشلر يرخسولغنا باقمباراق «هر كس قوربان كونى قوربان كسمه ليدر» هر آگلا قلى ايشجى و كندلى بو بايرامك عربلردن آتوب تورك داها دوغروسى مسلمان لاره كچديكنى بيلوب قوربان كسمك كيمك ايچوندر؟ ديه اوز اوزينه بر چوق سؤاللار ويريلى در. سؤال لاردان سوگرا بو بايرام دولتيلر طرفندن ميدانه كلمه سنى داها دوغرو سى بدوى مالدارلار ايچون اوريشلى اولدينى ميدانه چيقار مالالرينك سا تيلماسى ايچون تجارت واسطه سندن باشقه بر شتى دكلدر.

«قوربان بايرامى» باره سنده هيچ بر شتى بوخدر.

بو بايرام مالدار قبيهلر آراسندا ميدانه كلمه سنه حساسيز مال قويونى اولان ابراهيم اولمشدر كه بوصورته قبيهلرى اوزينه تابع ايتمك ايچون و جمعيته اويله كوسترمشدر كه او «اللهك امريله اوغلى اسماعيلى قوربان كسمه ك ايتشمش، لاكلن الله اونا اوغلىنى باغشلايوب قوربان كسمه ك ايچون جبرائيل واسطه سيله بهشتدن بر قوج كوندرمش» و بزده بويله نجي- يالان سوزلره اينانمالييز و بوتك آرا دان كوتورولمه سنه نهايت ويريملى يز. مدنيتك ترقيسيه بو بايرامك مطلقاً اوز اوزينه محو اولاجاغنه باقمباراق آگلا قلى ايشجى و كندليلر بويله بر وحشى عادتك و واريلار حسابه اولوب دين ايله علاقه دار ايديان و زحمتكش خلقمزه بر فايده سى اولما يان موهومى ايشلر ك آرادان قالدبر يلماسه امكجى كتله مز چالشماليدر.

ب. سليمانوف

**موقفيت و نقصانلارمز**

بر دولتلى آدامك قزىنى آلمشدى. مذكور مهدي قلى طوبونى ايدندن سوگرا همان اوز حيات بولداشنى

24-نجى ايلدن اتفاقك صيراسنا وير دى. مهدي قلى ايله آروادى بر نيجه مدت بر برده حيات كچيرمكده و اتفاقك صيراسنده جدى سورتمه چا لشماقدا ايديلر. بولداش مهدي قلى نك آقتيف بر جوان اولماسنى كورهن گنجار قوميته سى مذكور بولداش همان سنه عالى تحصيل آماق ايچون با كويه فرقه مكئبنه كوندرمشدى. بولداش مكئبنه كيدندن سوگرا اونك آروادى ايسه مذكور ك اوز نه ونده حيات كچيربردى. بر ييل كچندن سوگرا بولداش مهدي قلى باى تعطيلى ايچون نه ونه قابتقدا كورور كه حيات بولداشنى تك ياخشى كذران ايديلمه ديكندن اوز حيات بولداشنى قومسومول قارداشى و معلم اسماعيل عليوفى ياننه چاغريوب دير كه نم ايوومه اولان ايشيلرى آبار اوز ايو يگه و نمده بر دسياتين اكينه ك توپراغى نه ك قانينده سنك يانينكدا ياشاسين تامن مكئبى بيره نه قدر بو جور تكليفه مذكور قومسومول بولداشمز و همده كنج معلمز اسما عيل عليوف راضى اولور و مذكور مهدي قلى نك ايونده قاب، قاشيق، پالتار و خلجه كى شيلر ك هاموسنى اسماعيل عليوف ايوينه داشيور و بر دسياتين اكهنك توبراقتى اكهنه باشلايير بونگهنده آروادىنى ساخليور دى. مهدي قلى اسماعيل اوف مكئبده اوخويا اوخويا قومسومول بولداشمز اسماعيل علفك فكري دكشيلر و ايتيور كه باجىنى مهدي قلى دان بوشاتسيك (6 آى) بوندان اقدام بولداش مهدي قلى مكئبى اكمل ايدوب ايوينه كلير مذكور شخص ايوينه يتشجهك آروادى، قابن آناسى و قومسومول بولداشمز علف هيچ بريسى بونك بوزونه باقمير. و بر كلمه ديرلر كه كرك بزم قزمى بوشوياسان عجا بو جور حيله كيمك طرفندندر؟ البته قومسومول بولداشمز و كنج معلمز اسماعيل عليوفك طرفندندر. يينوا مهدي قلى حرفلر ك ايكنجى دفعه بو جور فكرلرينى نظره آلوب كورد كده دير من قانينمدان ال چكهم غرض كنج معلمز زور ايله قزى مهدي قلى دان بوشادير و مهدي قلى نك دا 200 مناتلقدان زياده ايو شيلرينده زور ايدوب ويره يور. كنجلر قوميته سنك نظرينى بو مهم مسئله به جلب ايدوب ديرم كه اسما عيل عليوف اوزى قومسومول و كنج معلم اولا اولاق قومسومولك آروادىنى زوز ايله بوشادير و اونك 200 مناتلق ايو ايشيانى بنمسه بور بو حرفك افاق صيراسندا قالماسنه راضى اولما يوب بويله نجي حيله كارشخصك قويور غندان دوتوب بايرا تولاماسنى كوز ليوريز.

**تصحیح**

غزته مزك 21 نجى نومروسنده يگى القبا صحيفه سنك آلت طرفنده «آذربايجان تياتروسنك انكشافى» سر لوحه لى عرب حرفوانله يازيلى مقاله نك اوچنجى ستونك 13 نجى سطرنده سهوا تورك اديبلر نك فلاسيق پيه سلرى اويناماقده در يازيلمشدر. بو جمعه بو صورته اوقونمايلدر «تورك اديبلر نك اورژنال ائرارندن علاوه آروبا اديبلر نك فلاسيق پيه سلرى اوينانماقده در»

### گندلر سوت و برمك مسابقه سنه اشتراك ايت، كيمك اينكى چوق سوت و برسه پره ميا (بخشيش) آير روسيه دن خصوصى آل و برچيارك كئوردىكلرى اينكلرك چوقيسى جنس دكل، آمايك. اينك آلد ينگز وقت آغرونومدن سوريشيگن

اينكلرك سوت و برمك مسابقه سنى حقدنه سوت تصرفاتى آرتلرلرنيك اداره لرينه مکتوب.

آرتلر هر عضوك ممكن او لدبغى قدر زاووده چوق سوت كئور مسيله علاقه داردر، لاكن آرتلر عضوى آرتله چوق سوت كئوره بيلمك ايجون اينكلرندن چوق سوت آلماق اصولنى بيلملى در. چوق سوت آلماق ايجون ايكي واسطه واردر؛ برنجى چوق سوت و برن باخشى اينكلره مالك اولمق، ايكنجى همين اينكلره باخشى بديرمك. بر چوقلارى چوق سوت آلماقدان اوترى خصوصى آل و برنجى لردن خارجى اولكه اينكلرى ساتون آلبور، فقط همين اينكلر محلى شرطلره، يمه، ناخوشقلره اويغون اولمايوب تزلكله بوزليور، آز سوت و برور، آلانلر معطل قاليور و حيوا نلار تلف اوليور. بو ضررلى يولى براقماق لازمدر.

بزم محلى اينكلرمز ايجريسنده خارجى اولكه اينكلرندن كيرو قالميان اينكلر واردر، فقط همين اينكلرى هر كس تاميور، اونلارك سوت و برنجى خصيتى حتى صاحبه معلوم او لميور چونكه او لايقله حيوانه بم ويرميور كه اونك و برديكى سوتك اولچيسنى آكلابايليسين.

هامومزك مقصدى محلى اينكلردن بول سوته مالك اولانلرى آرايوب بولماق اولمالي وصاحبى همين جنسى

سه چوب ساقلامالى و چوقالتعالى چونكه آنجق سوتلى اينكلدن سوتى چوق و برن جنس مال بشديرمك اولار. سوگرا، البته كى باخشى بديرملى كه اينك اوز سوت و برنجى معرفتنى كوسترسون. بو شرطلرى ايفا ايديكمز حالده كوده ك بر زمان ايجريسنده محلى ماللارمزدن باخشى سوت و برن و شرطلرمزه آيشقان اينكلره مالك اولارز.

ارمنستان م. ق. (ب) ف. تليغات-تشويقات شعبه سى نزدنده كى آغروبروپاقاندا قومسيونى و خلق توپراق ايشلرى قوميسارباتى محلى اينكلردن اگ چوق سوت و برن اينكلرى ميدانه چيقارمق و اونلارك جنسى اوزرينه علاحه دقت بتورمك فكرنده درلر. و بو مقصده مبنى محلى اينكلرك سوت و برمك مسابقه سى اعلان ايديورلر هانسيكه خصوصيله كيش اولجيه سوت آرتلرلرند، اونلارك عضولرى آراسنده آبارمق لازمدر. مسابقه بر آى دوام ايدجكدر: ايون آينك 20 سندن ايولك 20 سينه قدر.

آرتلرگزه همين ايشه اداره تر رهبرلك اتملى در. بو مكتوبى آلان كى كجكديرمه دن تزلكله آرتلرگن عضولرنيك عمومى اجلاسى چاغرمالى

كزندن 50 و برست اوزاق اولديغندن ناحيه ايشچيلرنيك آباغى بورايه آز ده گير، بو كوزينه دونديكم ملاده دره خلوت تولكى بك 17 پاره كندى تالايير. نيجه كى ناحيه دن اوزاق او لان داغ كندلرى اوليله ده معارف و مدنيتن ده اوزاقدنر. نيجه كه دبيرلر قورت دومانلى كون آختارار ناحيه ايشچيلرى و مر كز دن آرا صبرا باير، كونلرند كن ايشچيلرده بورايه كلمه ديكنى «جناب» ملاكوروب خلق مزى ينه ده قراگكده صاقلابوب او

### قواوپه راتيفه فاقوراسز مال كتورهك اولارمى

اينكرمى كون يوندان اقدم اولو خانلو قواوپه راتيفنيك صدرى بولداش يوسف ايمانوف اوز خصوصى ايشندن اوترى باكويه كيتمشدى. باكودان قايدان زملن مذكور بولداش نيجه اوزى قواوپه راتيف صدرى اولديشى ايجون آذربايجاندا فاقوراسز (قبض سز) 150 ماناقلدان زياده اولوخانلو قواوپه راتيفه ايك مال كتورمشدر. و همان كتورديكى مالى ايشه اولو خانلو دكاندارندن قبض واسطه سيله تسليم ويرمشدر. بويله بر حر كتنى مذكور ايمانوفدا كورن اولوخانلو قواوپه راتيفنيك قمتيش قومسيه سى مذكور ايمانوفه دبير كه قواوپه راتيفه فاقورا سز مال كتورمك اولماز. بو جور حقيقى سوزك جوابنده ايشه بولداش ايمانوف قمتيش قومسيونلارينه دبير سز مگا ايله شخص غرضلك ايدير سگنر. علاوه اولاراق محترم «زنگي» غزته سنك 10 نجى نمره سنده «تما شاجى» بولداش همان يوسف ايمانوفنو قواوپه راتيف باره سنده بر نيجه پيس ايشلرينى كوسترمشدى. حقيقى

نلارك دريسنى صبور. كندلره چيقا نده باشنه اوج دورت آرشين آغ وروب كندلره چيقراويله كه حريفك يولى ناحيه مر كز ينه دوشنده اغنى باشندان آچوب برينه بر قيلملى باباق قويور كه تووا ملاقدان ثل چكده يكنى كوسترسون. كندلرمزده موهو مانله ازبلن زحمتكش كندچيلرمزى بو جور قريلداقچى ملارك الندن قورتاريلماسى ايجون تليغات و تشويقات ايشلرنيك قوتلندبرايه سنى ناحيه فرقه قوميه سنك فعاليتدن بكنه رز. چيختا

### نقصانلارك جوابنده ايشه ايمانوف بولداش «زنگي» نك 13 نجى نمره سنده «تماشاجى» بولداش شخص غر لك نامى قويوب و اونك كوستردىكى ماده لرى يالان و افترا حساب ايشمشدى. قواوپه راتيف صدرى قواوپه راتيفى النده آت ايدوب اوزى ايجون آل وير ايدجكدى و جماعتمزده 80 قاض ايله مال ساتاجاق ايدى قواوپه راتيفه كى نقصانلار كه زماننده كو ستريلميه جكدى نه ايجون قواوپه راتيفه قمتيش قومسيونى سه چيليردى. بو كى نقصانلارى غزته ستوتندا «تماشاجى» نك يازديغى مقاله تماميله دوغرو اولديغى هر كجه معلومدر لاكين حقيقتى يازان مخبرلرمزه و قواوپه راتيفك قمتيش قومسيونته بولداش ايمانوف شخص غرضلك نامى قويور و يازلانى ايشه بوتون يالان و افترا حساب ايدير. اونا كوره لازم اداره لرلك و ناحيه فرقه قوميه سنك على الخصوص هابوبك نظر دقتى بو مهم ايشه جلب ايديرم.

بوزمه كجه كوندوز چالشمادار. حتى بو حريف اوز طابقاسنى تشكيل ايدن قولاقلارى بر خلوت اوتاغه توبلايوب، اونره يمين ايتدريمش و بو يمينه مع التاسف ايكي ده فرقه وى بولداشلر اشتراك ايتمشلدر...

بو جور نالايق حر كندره بولو نان قولجوماقلارك و اونلرك باشندا بولونان مذكور ملانك اصل مقصدى كند شوراسنى اوز تفوذلى آتته آماقدر.

اونا كوره لازمى اداره نك على الخصوص ناحيه اجرائيه قوميه سنك نظر دقتى بو ايشه جلب ايدوب، طابقابازلغك قارشوسنى آمانسى آرزو ايديرك.

آنجاق كنه كندچيلرك احتياجى چوقدر چونكه: زنگه زور قضاسى دمير يوللارندان اوزاق اولديغه كوره قواوپه راتيفلره لازم اولان احتياجى ماللارى وقتلى وقتده كلوب چاتمايور كند مقابل بارديم قوميه سى كندك يوقسوللارى و موزدورلارى دا بولسيز اولاراق قواوپه راتيفه عضو يازديروب قواوپه راتيفه لازمى درجه ده كومسلك كوسترمكده درار.

س. شيرينوف

### طابقه بازلغه بر انجام چكيلمه ايدر

ايكى-اوج آبدان برى در كه رازدان ناحيه سنك شورلو دميرچى كندنده طابقه بازلق باش ويرمشدر. همان طابقه بازلغك عاملى ايشه كنده اولان بر نيجه قولاق و قولجوماق لاردان عبارت در. بويله كه همان قو لجوماقلاز اوز شخصى منقضى ايجون كنده اولان طابقه بازلغى وار قوتلرله كيشلندبرمكه چايليرلر. بو قولاقلر يونس كرلاى ابراهيم اوغلى، سفر مشهدى عيسى اوغلى، مشهدى عيسى حاجى ولى اوغلى و عباسلى على اوغلندن عبارت در. بو قولاقلارى طابقه بازلغه سوق ايدن و آيشديران ايشه ملانجف اكبر اوغلى اولوب، اوز طابقاسيله بوتون جماعتك فكرينى

### قواوپه راتيفلر و وضعيتى

زنگه زور قضاسندا باشليجا اولاراق اوج دائره واردر. بو دائره لرك نفوسى 78 مينه قدردر. بو دائره نرده و كر كسه مر كزى كندلرده بر چوق قواوپه راتيفلر تشكيل ايد لمشدر. مثلا: شهر دائره سنده بويوك كندلرده 12 قواوپه راتيف آچلمشدر. 80 فاقنه قدر بوقسول و اورتاباب كندچيلر قواوپه راتيفه عضو يازلمشلاز قواوپه راتيف كندچيلرك احتياجى تامين ايديور.

### بورجلى در.

- 1- مسابقه عائد بوتون ماتهرياللر قضا آغروبروپاقاندا قومسيونته تسليم اولتور هانسيكه ماتهرياللارى يگيدن تدقيق ايدرك اوز مطالعه سيله برابر تصديق ايجون مر كزى آغروبروپاقاندا قومسيونته كوندريور.
- 2- اينكلره اوج درجه ده بره ميا (بخشيش) ويريلور. برنجى درجه 25 منات، ايكنجى درجه 20 منات اوچنجى درجه 15 منات. بره ميلار سر كيارده ويريلور.
- 3- بره ميايه نائل اولان ايشكلرى سر كى به كتورمك مجبورى در و صا جلبرى بره ميللارى اورادا آيرلر.
- 4- اينكلر صفتنى بللى ايتمك ايشى مر كزى آغروبروپاقاندا قومسيونته نى خلق توپراق ايشلرى قوميسارباتى ايله برلكده ايفا ايدير.
- 5- مسكن اولديغى برده سوتك باغ فاضلى تعيين ايتكمه چالشمالى.

### كندليارى قريلداقچى ملارك

الندن قورتارمالي وىدى باسار ناحيه سنك داغ كندلر دن برى اولان باغچه چيق كندنده ملا عبدالله نامنده بر «جناب» وار در كه 17 پاره كنده آتني چاير. بو ملانك اولديغى بر ناحيه مر

### اينكلرك سوت و برمك مسابقه سنى حقدنه نظامنامه

- 1- محلى اينكلرك و برديكى سوت اولچيسنى ميدانه چيقارماق مقصديله ا. ق. (ب) ف. م. قوميه نك تليغات شعبه سى نزدنده كى مر كزى آغروبرو باقانده قومسيونى و خلق توپراق ايشلرى قوميسارباتى اينكلرك سوت و برمك مسابقه سى اعلان ايديرلر.
- 2- همين مسابقه يه بوتون اينك صاحبلى اشتراك ايديرلر.
- 3- آنجاق محلى اينكلر مسابقه يه چيقايور.
- 4- مسابقه يه اشتراك ايتمك آرزو سنده اولانلر يازى ايله قضا آغروبرو باقاندا قومسيونته ياخود آغرونومه عريضه ويرلر. صونكيلر بونظامنامه يه مربوط سئوال ورقيه سنى (آنكتائى) دولديروب نظامنامه نك شرطلرينى ايفا ايتمك حقدنه اينك صاحبلى ندى مطابق سند آيرلر.
- 5- قيد، سوت تصرفات آرتلر لرنيك عضولرى عريضه نى اوز اداره سنه ويرلر.
- 6- مسابقه بر آى دوام ايتمك اوزره 1927 نجى ايلك ايون آينك 20 سندن باشلياراق ايول آينك 20 سينه قدر دوام ايدور عريضه ر بو ايلك ايول 20 سينه قدر و برمك لازم.
- 7- اينك صاحبى، سحر و آفتام سوتك مقدارنى اوز كونده لك دقتنده
- 8- سوتك حسابيه آلماق و تحقيق اصولنك تنظيمى و حيايه كچيرمى قضا آغروبروپاقاندا قومسيونته عائددر.
- 9- آرتلرگ عضولرى حقدنه ايشه آرتلر اداره لرينه.
- 10- مسابقه نك مدنى يتدن سوگرا اينك صاحبى كونده لك دقتىنى آغرو پروپاقاندا قومسيونته و آرتلر عضو لرى ايشه اداره يه تسليم ايتمك مجبور درلر.
- 11- اينك صاحبلى آغروبروپا قاندا قومسيونك نماينده سنه، آغرو نومه ياخود اونلارك نماينده سنه آرزو ايلدكلرى قديرده سوتك مقدارنى و اينك صاحبك ديكر معلوماتلرني تحقيق و قمتيش ايتمكه مساعده ايتمك بورجلى درلر. قمتيش لازم كورلديكى حالده كندلرده قمتيش ايديجى قو مسيولر تشكيل اولتور. آرتلر عضو لرى حقدنه قمتيش اداره تشكيل ايديور.
- 12- برنجى دفعه مسابقه مسئله سندن اوترى كنده كيتديكى وقت آغرونوم كندچيلرك عمومى اجلاسى چاغرماقا و كندلرله اينكلرك مسابقه سى اهميتى حقدنه ايجاحات و برمكه



HƏFTƏLIQ KƏZETƏ

Abynə kiməti:  
1 illijə-2r. 1 ajiğı-20k.  
6 ajiğı-1 » təq nys. 5 »  
Zəhmətqeslərə və firkəyə  
ajid jazılar kəbyl olynır.

Adres: Erivan. Apovjan  
quçəsi E. K. (b) F. M.  
Komitə turq əbəsi  
Telefon № 254  
Təvziat əbəsinin adresi:  
Apovjan q. № 8  
Telefon № 272

2-ncidevam ili  
№ 22 (72)  
14 lıyn 1927 il  
Xas

HƏRBI İNKİLLAB ZYRASININ ƏMİRİ

Voroşilof joldasının imzası ilə hərbi inkılab zyrası nın bir əmri e'lan edilmisdir. Əmrdə dejilir.

Maj ajının 22-dən 25-nə kədər bən Kara dəniz sahillərində olan hərbiyə və bəhrilijə kuvvələrini nə zərdən qəçirdim. Kara dəniz donanmasının əsas kuvvələri ilə aparılan taktika məşğulijətləri bəni əmin etdi qı əxsi hej'ətin ciddi çalınmaları onları hazırlığına səbəb olmys və bejuq nəticələr vermisdir. Kara dəniz donanması möh qəm bir kuvvədir. By do nanmanın əxsi hej'əti du zuncəli və siasi cəhətdən hazırlıqlıdır.

By müvəffəkijətlə bəra bər noksanları da kejd etməlidir. Qəmilerin təsərrüfatı lazımı dərəcədə juqsəq olmadıqı qibi killykçylara pajlanan jeməq də bıraqı lan bejuq paralara muvatik dejildir. Kızıl dənizçilər arasındaqı disiplin zəjif olyb qələcəqdə möh qəmləməsi ni tələb edir. Sahil muda fəəsi işlərində bir takım təəqilat noksanları qəzə çarpır. Batarejalarn işləri hərbi qəmilerin işlərilə rəbitə salınmamışdır. Jeni kanlı mudaxələlər korkysy və hazırlıq benelxəlk vəzijət kısa müddət içərisində butun by noksanların ləgvini və sıralarını möh qəm intizama salınmasını tələb edir. Kara dəniz donanması Zyralar İttifakının cənyb dəniz kapırlarında dyryr.

Bynyn uçun cənyb sahillərin mudafəəsi tamamilə həmin donanmadan asılıdır.

Qərulmuş işlər əvəzinə kızıl donanmaçılara, komandanlara və siyasi rəhbərlərə təəqqurlər edirəm. Müzahədə edilən noksanların isə təcili syrətdə ləgv edilməsini və sahil mudafəəsi işlərinin dogry olaraq təəqil edilməsini təqlif edirəm.

Maj ajının 15-dən iyunun 2-nə kədər bən Ykrajna hərbi dafəsinin nizançı, topçy, təjjarə və xusysi hərbiyə məqtəblərinin vəzijəti ni nəzərdən qəçirdim. Bən siyasi savad məşğulijətlərin də və atışma taktika məşğulijətlərində iştiraq etdim. Butun by qərduqlərim bəni əmin edir qı hərbi hazırlıq, səyasi möh qəmləliq və işlərin nizam ilə aparılması, il-bə-ildən jakərləşib bir çok müvəffəkijətlərin əldə edilməsinə səbəb olyr. Tə'lim işləri öz kajdasında qətməkdir. Alaj məqtəbləri jakərlə tə'sir bagırlajır. Kadro nizançı, divizjalarnın möh qəmlijə qəzə çarpır. Dajrə kəzənləri tə'lim işlərinə lazımlıca cəlb edilmişdir. Əlqənin təjjarə hissələrində lazımi intizam vardır. Təjjarəçilər hej'əti ixtisasca juqsəqdir. Hərbi hissələrin siyasi və əhval rylıjə vəzijəti möh qəmdir. Əsqərlər ilə apardığım xusysi mübahəsələrdə onları sosialist kyrylyəy məsələləri ni lazımlıca anladıklarıni qurdum.

Ykrajna hərbiyə dəstəsinin umymijətlə bejuməsilə bərabər bə'zi noksanlar je nə də ortadan qəturulmuşdur. Nizançı dəstələrin də hərbi hazırlıq bir dərəcədə dejidir. Bə'zi divizjalarnın hazırlığı, gajət juqsəq bə'zilərinin qı isə zəjifdir. Əvvəlqi qibi Kızıl Ordy hej'əti üzərinə bir takım narjadlar kyjylyr. Təsədit etdijim bə'zi hissələrdə silahlə lazımlıca bakılmır.

Umymijətlə verilən jeməq jakərdır. Jalınız bə'zi hissələrdə jeməjin noi bir kədər fənədir. Kərar qahlarda kyrylmyə çadırlar lazımlıca təmizlənmədi qibi jataklar da vaktlı vaktında jıgızılıdır. İzçi və Qəndli Kızıl Ordysy चाहanda ən qənc ordylardan dır. Bynyn uçun bən həmin ordy işlərdəqi noksanları, təbii hesab edirəm.

Byna bakmıjarak hər halda Kızıl ordynın əxsi hej'əti həqməni by noksanların ortadan qəturulməsinə çalınmalıdır. Bən əldə edilən müvəffəkijətləri bejuq rəziləklə kejd edərək by müvəffəkijətlərin əldə edilməsində Jaqlır joldaz tərdən qərulən bejuq işlər əvəzində ona və onyn jakərlə muavin və jardımcılarına və butun əlqənin komandan siyasi və Kızıl Ordy hej'ətinə təəqqurlər edirəm. Əmin olyram qı, qələcəqdə də hərbi işlər cəhətindən əxsi hej'ətin qə rəcəli işlər daha artıq möh qəmləşib Ykrajna kəzənləri, Zyralar İttifakı dızmən ləri uçun ən korkyly və kuvvəli ordylardan olacaktır.

QƏNDÇİLƏR NƏ İSTIJİRLƏR

KOOPERATİF AÇILMA LI DÜR.

Basar-qəçər nahijəsinin bejuq qəndlərindən olan Bəz qəndində kooperatif olmaması, juzundən qəndli lər qənddə olan duqanlar dan əz istehsalını, ycyz kijmətə verir bəha kijmətə mal almaga məbyr olyrlar. Əqər Daz qənddə kooperatif olsajdı, qəndli həman agzını, aqıb qasıb və orta qəndliləri ydmaga səj kəst edən əzdahaların təziki altından kyrtylarlar.

By isə nahijə kooperatif hej'ətinin nəzər dikkətini cəlb edib Daz qənddə bir dənə kooperatif açılmasını, bəqləjorik.

KƏRƏT-XANƏ LA ZİMDÜR.

Basar-qəçər nahijəsinin Çaxırlı, qəndini qəturşəq juz evə jakın oldygy halda kərəət qoması, olmadıqı, juzundən qənd əhalisi bəz vəktlərini qənddə olan duqanlarda qəçirtməqdədurlər. Əqər qənddə bir dənə kərəət qoması, olmys olsajdı, bisəvad qəndlilər jıgızılıb əz bisəvadlıklarını, ləgv etməqlə bərabər dunja hadisələrindən xəbərdar olyb əz bilqilərini artırmağa səj və

gejrət edərdilər. Jerli həqumət qənd cəmətənin kərəət qomasına nə dərəcədə ehtijaçı olmasını, nəzərə alaraq, Çaxırlı, qəndində bir dənə kərəət qoması, açmağı, bərsində siyasi muarif əbəsinin jardımlını, bəqləjiriz.

KADINLAR TƏ'LİMAT ÇİSİ LAZMDÜR.

Jeni-bajazet kəzasının basar-qəçər nahijəsində əqsə rijjəti turqlər təəqil etdij halda nədən isə bir dənə turq kadınlar tə'limatçısı joxdur. Bynyn nəticəsi olar kə nahijənin turq kadınları, Zyra həqumətinin nə oldygy və kommunist tirkəsi kadınlara nə qibi hukyk azadlığı, verdijini an lamamakla bərabər içtima'i jəajırdan oldykca qeridə kalmışlar.

Bojlə oldygy halda məq təb pioner və komsomol təəqilatlarından oldykca yzakdadurlər.

Əqər Ermənistan mərkəzi firkə komitəsinin jandıraq kadınlar əbəsi təəbbusatda bylynyb bir turq tə'limatçısı, qəndərsə kadınları içtimai işlərə cəlb etməq mümquun olacaktır.

C. Vəlibekof

ÇİNDƏ

Zanghaj gəzetələrinin əz Kanton muxbirlərindən aldıkları, mə'lymata qərə Kantonda idareji əsqəriyə ləgv olyndykdan sonra izçi ittifakları, təzliq ilə əz fəlijjətlərini artırmışlardır. Zəhərdə jenə musəlləh izçi dəstələri qərulməjdədir. Tu

tun fabrikalərində tə'til etməz işçilər, isə bəzlamışlar və əz tələplərini tə'min edilmədi qı təkdirdə jenidən tə'til edəcəjini bildirmişlərdir tə'til etməz posta izçiləri çalınmağa məbyr edilmişlərdir. Bynların tələbi Peqindəqi posta mufəttisli-jində muzaqirə olynacaktır.

MUFTƏXORLAR HAZIRLAŞIRLAR

(Məhərrəmliq ajı jakınlaşması, munasibət ilə)

Tanrı nın bir bagı vardır de jir ag bəz nəcəba! Byny satmak nəçə bin xəl kə nə etməz əcəba! Hardadır bilməm o bagın ne jə jokdyr əsəri Hansi qı nisjə satılmakda dır hər il bəhəri

Jerdədir sə nə jə bəs jokdyr əsər jərlərdə

Laqin əsanəsi sejlənmədə mənberlərdə

Nəcə qər hər zə və hədjan necə əbdalca jalan

Vardır orda nəçə milyonlar ilə kız oqlan!

Hamısı ahy bagırlı, hamısı sim bədən

Hamısı, lələ janaglı, hamısı, gonça dəhən

Var cavahırdan o bagın necə qazanələri

Mə'minə nəz'ə verən bol ly hərəm xanələri

Qim qı mə'mundu surər byrda qəzəl dəvranı

Duzəcəq dert tərfə hyriləri, gilmanı

Bak by ag bəz alabaşlar necə hədjan jaratır

Bir qilə qəz jazına bin da na gilman jaratır

Sejləjir qim qı Husejn əz kinə qəzdən toqə jəz

Ona uç juz bin olar hyri və gilman joldaz

İstəjir qı əzu ja ogry olarkyldyr ola

Matəmi al əbadən kajıdır qəlsə jola

O ələndən sonra bir bəz qədub allah bagına

Duzəcəq hyri və gilmanları, sol sağına

Bejlə bir tənd ilə qəzilər jəzarar cib sojylar..

Bəncə allah bagına bəzka curə ad kojylar.

Yly tanrı, deməq açmış orada (...xana

Təzirybdyr açarın molla ilə rovxəxana.

Ze jpyr.